


# Elmə həsr olunmuş ömür



**A**zərbaycanın dünyaşöhrətli geoloqu, geologiya-mineraloziya elmləri doktoru, Əməkdar elm xadimi, akademik Mirəli Qaşqay 7 yanvar 1907-ci ildə Gəncə şəhərində anadan olub. 1912-ci ildə Gəncə gimnaziyasında oxuyub.

1930-cu ildə Azərbaycan Politeknik İstututunun (indiki AzTU) dağ-mədən fakültəsini bitirərək dağ-mədən mühəndisi-geoloq ixtisasını almışdır. Elə həmin il SSRİ Elmlər Akademiyasının Petroqrafiya İstututunun aspiranturasına daxil olmuşdur. 1934-cü ildə "İstisu mineral bulaqlarının geoloji-petroqrafiq və geokimyevi səciyyəsinə dair" namizədlik dissertasiyasını müdafiə etmişdir. Kəlbəcər sahəsinin faydalı qazıntıları, o cümlədən İstisu mineral su yatağının hərtərəfli tədqiqi məhz akademik Mirəli Qaşqayın adı ilə bağlıdır. Azərbaycanda petrologiya, mineraloziya, filiz və qeyri-filiz faydalı qazıntı yataqları ilk dəfə akademiklər M.Qaşqay və Ş.Əzizbəyov tərəfindən öyrənilmişdir. Maqmatik əmələgəlmələrin maddi tərkibi, yayılma və yerleşməsi, habelə onlarla əlaqədar olan faydalı qazıntı yataqlarının formalaşma qanuna uyğunluqları tədqiq edilmiş, filiz yataqlarının geoloji-struktur xüsusiyyətləri müəyyənləşdirilmişdir. Kiçik Qafqazın mərkəzi hissəsinin və Talyşin hiperbazitləri və bazitlərinin tədqiqinin neticələri "Azərbaycanın esas və ultraəsas səxurları" adlı monoqrafiyasında yekunlaşdırılmışdır. Bu əsərə görə, ona 1942-ci ildə geologiya-mineraloziya elmləri doktoru alimlik dərəcəsi verilmişdir.

Onun elmi fəaliyyəti olduqca çoxşaxəli olmuşdur. Alim mineraloziya və geologiya, tektonika və maqmatizm, petrologiya və metalogeniya, mineral suları və termal sular, stratiqrafiya və litologiya, tikinti materialları və s. elm sahələrini əhatə etmişdir. Akademik ölkəmizdə mineraloziya-geokimya və petrologiya-metalogeniya elmi məktəblərinin əsasını qoyanlardan biridir.

Akademik M.Qaşqay Daşkəsən dəmir-kobalt və alunit filiz yataqlarını öyrənmiş, Kiçik Qafqazda skarnların alümosilikat səxurların hesabına əmələ gəlməsi, Qafqaz mis və kükürd kolçedanlı yataqlarının mənşəyinin intruzivlə deyil, vulkan püşkurmələri ilə əlaqədar

olması barədə nəzəriyyələr irəli sürmüştür. Alim Daşkəsən filiz rayonunun faydalı qazıntılarının və Zəylik alunit yatağının tədqiqatçısıdır. Onun "Zəylik yatağında alunitləşmə və kaolinləşmə", "Azərbaycanın esas ultraəsas səxurları", "Azərbaycanın mineral qaynaqları", "Tərtər çayının yuxarı axarının geologiyası", "Şuşa rayonunun geoloji-petroqrafiq xarakteristikası, mineral qaynaqları və faydalı qazıntıları", "Listve-nitlər, onların genezisi və təsnifatı" və başqa fundamental əsərləri keçmiş SSRİ-də və bir çox xarici ölkələrdə geniş yayılmışdır. O, yeddicildlik "Azərbaycan geologiyası" neşrinin tərtibatçılarından biri olub. Mirəli Qaşqay ölkəmizdə olan bir sıra faydalı qazıntı yataqlarının, o cümlədən iki perlit və obsidian yataqlarını ilk keşf edənlərdəndir. Kiçik Qafqazda və Sibirdə bir sıra metal və qeyri-metal faydalı qazıntı yataqlarını, Kəlbəcərdə obsidian və perlit yataqlarını keşf etmişdir. Filizmələgəlmə proseslərinin isə bir sıra fundamental problemlərini həll etmişdir. Mirəli Qaşqay gərgin əməyi nəticəsində respublikada 220-yə yaxın mineral və termal mənbələrin olduğunu müəyyən etmişdir. Alim Azərbaycanın hidrokimyevi rəyonlaşdırılmasının esas prinsiplərini işləyib hazırlayıb və beş min metrədək dərinlik istiliyinin yayılma qanuna uyğunluqlarını eks etdirən orijinal "Azərbaycanın geokimyevi xəritəsi"ni tərtib etməyə əsas vermişdir.

Alim Azərbaycanın bir çox bölgələ-

rində geniş geoloji tədqiqat işləri aparıb, filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyasını və mineralogiyasını hərtərəfli öyrənib. Onun bir çox əsərləri, o cümlədən "Dünya alunit yataqlarının tədqiqi"nə dair ikicildlik əsəri ölkə geologiya-mineraloqlarının masaüstü kitabına çevrilib. Mirəli Qaşqayın Yer elmləri sahəsindəki xidmətləri xarici ölkələrdə geniş qeyd edilmişdir. Onun elmi əsərləri İngiltərə, İspaniya, Bolqarıstan, ABŞ, Yaponiya, Kanada və digər ölkələrdə çap olunaraq yayımlılmışdır. Akademikin adı görkəmli alim kimi bir çox ölkələrin ensiklopediya və məlumat kitablarına ("Kim kimdir" - Avstriya, "Kim kimdir" - ABŞ, Çığago) daxil edilmişdir. O, 1967-ci ildə sovet nümayəndə heyətinin tərkibində Poquoş Sülh Konfransının işində iştirak etmişdir. Onun "Yeraltı sərvətlərin vəhşicəsinə istismarı haqqında" və "Ərəb şərqi və onun təbii sərvətləri" mövzularında etdiyi çıxışları o dövrün tərəqqipərvər dairələrində böyük marağa sebəb olmuşdur.

Akademik Mirəli Qaşqay filiz əmələgəlmə proseslərinin bir sıra fundamental problemlərini həll etmişdir. Mirəli Qaşqay gərgin əməyi nəticəsində respublikada 220-yə yaxın mineral və termal mənbələrin olduğunu müəyyən etmişdir. Alim Azərbaycanın hidrokimyevi rəyonlaşdırılmasının esas prinsiplərini işləyib hazırlayıb və beş min metrədək dərinlik istiliyinin yayılma qanuna uyğunluqlarını eks etdirən orijinal "Azərbaycanın geokimyevi xəritəsi"ni tərtib etməyə əsas vermişdir. Eyni zamanda bir neçə il Azərbaycan Elmlər Akademiyasının Geologiya İstututunda filiz yataqlarının mineraloziyası, petroqrafiyası və geokimyası şöbəsinə rəhbərlik et-

mişdir. Hətta Mirəli Qaşqayın təşəbbüsü ilə Bakı Dövlət Universitetində geoloji-coğrafiya fakültəsi, petroqrafiya, mineraloziya və kristalloqrafiya kafedrası, geologiya və faydalı qazıntılar muzeyi yaradılmışdır. Akademik uzun illər ərzində Geologiya İstututunda filiz yataqlarının geokimyası və mineraloziya şöbəsinə rəhbərlik etmiş və böyük bir məktəb yaratmışdır.

Mirəli Qaşqay özündən sonra böyük elmi irs qoymuşdur. Onun rəhbərliyi ilə 35 namizədlik, 10 doktorluq dissertasiyası müdafiə edilmişdir. 600-dən çox elmi əsərin və 35 monoqrafiyanın müəllifidir. Onun "Azərbaycanın mineral suları", "Perlitlər və obsidianlar və onların fiziki-kimyevi xüsusiyyətləri", "Daşkəsənin petrologiyası və metalogeniyası", "Alunitlər, onların genezisi və istifadəsi", "Listvenitlər, onların genezisi və təsnifatı" kimi fundamental əsərlərin müəllifidir. Mirəli Qaşqay Leningrad, Moskva, Lvov mineraloziya və geologiya cəmiyyətlərinin üzvü, Böyük Britaniya və İrlandiya, ABŞ mineraloziya cəmiyyətlərinin həqiqi üzvü, Ümumittifaq Mineraloziya Cəmiyyətinin fəxri üzvü seçilmişdir. Alim Qızılı Əmək Bayrağı, "Şərəf nişanı", "Oktyabr İngiləbi" ordenləri və medallarla təltif olunmuşdur. Mirəli Qaşqay iki dəfə, 1945-1962-ci illərdə Azərbaycan Elmlər Akademiyasının akademik katibi seçilib.

Mirəli Qaşqay 23 aprel 1977-ci ildə Bakı şəhərində vəfat etmişdir. Akademik I Fəxri Xiyabanda dəfn olunub.

Ramidə YAQUBQIZI,  
"Respublika".